

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
KOLLEGIYA QƏRARI

1000/01/003

Bakı şəhəri

“26” yanvar 2022-ci il

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2012-ci il 5 iyul tarixli 100/02/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 oktyabr tarixli 1472 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin [2021-ci il 15 noyabr tarixli 654s nömrəli](#) Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası

Q Ə R A R A A L I R:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının [2012-ci il 5 iyul tarixli 100/02/001 nömrəli](#) qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi Təminat İdarəsi (Sənan Muxtarov) qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Qərar aidiyyəti üzrə göndərilsin.

Kollegiyanın sədri

Səfər Mehdiyev

Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Kollegiyasının “26” yanvar 2022-ci
il tarixli 1000/01/003 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2012-ci il 5 iyul tarixli 100/02/001 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları”nda dəyişiklik:

1. 2.2-ci bəndin birinci cümləsindən “, kepi” sözü və həmin bəndin dördüncü və beşinci cümlələri çıxarılsın;
2. 2.2.4-cü yarımbəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qış papağı isə yalnız səhra geyim formasına aiddir və qış gödəkcəsi ilə daşınır.”;
3. 2.2.6-cı yarımbənddə “Kepi” sözü “Yay papağı” sözləri ilə əvəz edilsin;
4. 2.16-1-ci bənddə “və köynəyin” sözləri “, köynəyin, yay və ya qış gödəkcəsinin və qısaqol yay köynəyinin” sözləri ilə əvəz edilsin.